

“MOLLA NƏSRƏDDİN” JURNALINDA SOYQIRIM PROBLEMİNİN BƏDİİ ƏKSI

Öşrlor boyu davam eden erməni-müsəlman münasibətlərinin köskinləşməsi və böyük filakətlər, ölmə-dirim haddin qədər yüksəköləm XX yüzillikdə dəha koskin xarakter almışdı. Məlumudur ki, zaman-zaman xalqımızın tarixinə qanla yazılan bu şohifər siyasi, tarixi və bədii adəbiyyatda geniş aks olunmuşdur. Bu monadə erməni vandalizminin törətdiyi ağlışımaz vəhşiliklər və onların qaynaqlanmasını sobobları ilə bağlı yazarlar keçən əsrin əvvəllərində fəaliyyət göstərən mətbuat orqanlarında xüsusi yer almışdır. Satirik mətbuatımızın zirvəsi sayılan "Molla Nəsreddin" jurnalının bu sahədə iddmiaları əzvələnməzdir.

Azərbaycanın ayrılmaz tərkib hissisi olan Qarabağ torpağı tarixin bir çox dönmələrində ağır sinqlarla üzü qalmışdır. Təessüs ki, bu gün yenə da başı osrlorla bələlər çəkmiş Qarabağ düşmənlərin tapadığı altındadır. Zəngin və əsərəngiz təbiəti olan bu qadim diyar zaman-zaman rus, erməni... sovinistlərinin işgalları ilə üzlisib. Dəfələrlə tekrlərən amansız müharibələr nəticəsində milyonlarla soydaşlarımız yurd-yuvusından iddərgin düşmüş, soyqırıma məruz qalmış, minlərlə tarixi abidələrimiz, yaşayış məntəqələrimiz, elm və mədəniyyət ocaqlarımız və s. dağılımış, yerlə-yeysən olunmuşdur. Haqqında söhbət adıqığımız bə dəhşəti hadisələr tekeç XX yüzülliyin sonunda deyil, həm də bundan daha amansız şəkildə keçən əsrin əvvəllerində də baş vermişdi. Erməni daşnaklarının və rus imperiyasının qanlı əlli ilə törədilən bu faciələr dövrün matbuat organlarında, xüsusilə də "Molla Nəsrəddin" jurnalında geniş şəkildə əksini təpmişdir. 1917-ci ilde "Molla Nəsrəddin" jurnalında "Kərim bay" imzası ilə dərc olunmuş "Qarabağ" şeirində erməni daşnaklarının ağlaşmış vohşiliklərinin real və ürək parçalanay sohnolərini görürük:

Talandı, yandı Qarabağ, yekcəsi qandı Qarabağ
Bisərű padı hərc-mərc, həli yamandı, Qarabağ.

*Sahibi yoxdu bunların, qırıldı, qurtardı canların,
Nahaq axıtdı qanların, gündə ölü cavanların.*

Rus imperiyasının işgalçi ve ikiüzlü siyasetinin qurbanına çevrilen Qarabağ yurdunun erməni militartıstarının eli ilə xarabazağa çevriləsi seirədə dövrün real gərçəkliliklərini aks etdirən taslılı sahnələdir. Seirədə hərc-mərclik və xoatqa içərisində yağı düşmənən üz-üzo dayanan, torpaqları şəhid qanı ilə suvarılan Qarabağın var-dövlətinin düşmənələr tərafından talan edildişi, xanimanlarının yerla-yeşəksən olunması tesiri, yanlıqlı bir dillə izhar edilir. Şeirin son bəndində küçələrdə su ovozında axınlın şəhidi qanları, tamamılık yandırılıb sütquta uğradılan Qarabağın acıncılaşığı taleyi bir hər birimizi dərinəndən düşünməyə sövq edir. "Qarabağ" şeirinin yazılışmasından yüz il keçməsinə baxmayaraq, bu monumental şeir dövrün bütün gərçəkliliklərini, əbadi və azəli düşmənlərimizi biza tanıtırımdaqda və həmvətənlərimizi ayıq salmaqla böyük tarixi əhəmiyyətə malikdir. Jurnal seirədəki qanlı sahnələri oxuculara taslı bir dildə cətirdir.

*İş nə məqamə gör çatıb, qarətə karivan gedir,
Əldə öləndi hər qədəm, yoxdu hesabı can gedir.*

Söyləmirəm yalan bunu, su əvəzinə qan gedir,
Müxtasar ey əzizi-mən, işlərimiz yaman gedir
Ləncə daşıldı ölkəmiz vəkəcə qaradı Qaraba-

Lapça dağıdı ölkemiz, yekca qapandı Qarabağ.
Şeirdəki reallıqlar asırın sonunda yenidən erməni daşnakları tərəfindən təkrarlandı. "Molla Nəsreddin" jurnalının bir əsr öncə çap etdirdiyi bə nümunələr gələcək nəsillər üçün tərihməs ciddi xəbərdarlıq və tarixi yaddaşımızın qanlı sehişfələrinin təsviri çağdaş dövrümüzdə də olduqca aktualdır. Bu gün bir milyondan artıq soydaşlarımızın qaçqına, kökçünə, çevrilmişmə "Molla Nəsreddin" in yığın göstərdiyi kimi, erməni daşnakları ilə rus sovinistlərinin albir, riyakar siyasetinin acınacaqlı noticiləri görə öündədir. Qanlı savaşların qurbanına çevriliş, açılış və səfəldəndən aziyatçı çəkən soydaşlarımızın faciəli həyatı, yaşam tərzı məllənəsəddinçilərin yaradıcılığında müümən yer tutur. C.Məmmədquluzadonun aqidiye və məslək dostu Ömer Faig Nəmənzadə "Milletperəstlik zamanıdır" adlı möqaləsində yazdı: "Ey ürəyində bir zərrə mərhəməti olanlar, ey insana dost və milletperəst görüñünənlər! Məmləkətinizin, camaatınızın bir payı açılıdan hələk olur. Buların bu ciyərsiz hələki isə bizi daha dohşılıt, daha təhlükeli hələkəti sürür. Əgər Zəngəzur, Qarabağ vaxtında kömək ede bilərsək, o şəhəriyyətlilər olımdırmıq çıxarsa, yaxşı bilinç ki, cümləmiz qeyrat və namusuzluqla şübhə olunmaqdən savayı bütün məmləkətərimiz, bütün həyatımızı şəbdi təhlükələrə düşçər olacaqdırlar. Halbuki bu bir əlem yetim balacların həyatını qurtarmaq gələcəkdəki təhlükənin qabığını iddindən saxlamışq o qədər çətin bi zad deyil. Həremiz bi günük tütün pulundan, iki saatlıq zövqdən, bir saatlıq qazanc və

muzдан keçsək, həm ac qardaşlarımızı həlakətdən, həmdə özünüzü təhlükədən qurtarmış oluruq.

Qardaşlar! Hoqiqi dindarlıq xülsəkəri-millətpərvəstlik yetimi il bədətin bir saat xeyr və ehsanat etməklə kəzəb manı bu zamandır. Gəliniz bəzəcəcə adadımızın haqqı nə vaları olduğunu bildirib türkülüyümüz, müsəlmanlığımız isbat edək." (11, 134). "Molla Nəsrəddin" jurnalının naşırlaşmasından bir asrdan artıq vaxt keçiməsindən baxmayaraq, qloballaşan dünyamızda, müstəqil Azərbaycanın Qarabağ haqqıqlarını dünyaya bəyan etmək, era gerçəklilikləri geniş icmiyyətə çatdırmaq, tarixin tekərimin gerişi, bir əsr öncəyə sırf landığını göz önüne alsaq, yeno da birmənəli olaraq "Molla Nəsrəddin" jurnalının bu gün nə qədər böyük aktuellüy kəsb edildiyini forqlıq varar. Jurnal noşra başladığı dövrdən (7 aprel 1906-cı il) Qarabağla bağlı problemlərə özhəşifalarında geniş yer vermiş, müxtəlif janrlı əsərlərdə ermənən dəsnaklarının Qarabağda törətdiyi ağlasının vohşılıkları, soyqırımlar, dağıntılar öz əksini tapmışdır. Xalqlar arasında milli qırğına rəvac verən rus imperiyasının fitnəkarlığı ifşa edilmişdir. "Molla Nəsrəddin"da dərc olunan "Qoləşapova", "Qoləşapovun geri çağırılması", "Qulı-biyabanlar", "Cəhənnəm məktubları", "Şuşa", "Şuhoda", "Zongilan", "Erməni-müsəlman davası" və s. yazılarında ermənilərin Qarabağda törətdikləri soyqırımlar, imperiyanın qanlı əlli ilə aparılan işğalçılıq siyaseti pisilənmış, öz hövətənlərinin mərkəzi düşəminin

hərbi aksiyalarla, soyqırımla nəticələnmişdir. Rus ordusunun 90-ci illərdə Bakıda, Xocalıda, Qarabağın şəhər və kəndlərində törətdiyi vəhşiliklər buna əsyanı sübutur. "Böyük Ermanistan" xülyası ilə yaşayan bu avanturişt xalqı sıyrıkləndirib özündən alətə çevirirən, hemişə ona arxa, dayaq duran Rusiyanın məkəli niyəti, həqiqiliyi gözündəndir.


"Molla Nosroddin" da dərc olunmuş "Qoloşapova" felyetindən yaçıçı hökumətinin Qarabağda törətdiyi qanunsuzluqları təqib obyektiyinə çevirmişdir. Felyetində imperiyanın eli ilə Qarabağa - Şuşaya göndərilən general-qubernator Qoloşapovun ikiyüzlü, firqladıçı, riyakar bir tip olduğunu və hakim dairələrin buyruq qılınanən cəvrliləri satırıq torzda oxuculara çatdırır. Çar Rusiyasının əli toxalqlar arasında nifqası, milli qırqına rovac verən və öz hamilərinin dəstayı ilə Qarabağda küləvi qırqınlar, soyqırımlar törədən Qoloşapovun insanlıqə siğmayan məkrili siyaseti, qanlı faciələr səbəb olub eməlləri felyetində on inca detallarına qədər açılışlı göstərilmişdir: "Ey yari-bisənli Qoloşopov! Bu imiş məger dostluğun şoratı? Biz məger sənələ belə danışmışdıq? Heç bilirsin ki, kimi qırırsan, kimin evlərini topurursan, kimin məhəlləsinə on vurub yandırırsan? Məgor Qarabağ müsəlmanlarını tanımırısan? Məgor qeyri müsəlmanları tanımırısan? Məgor müsəlmanları sənin padşahın barosunda etdiyi rəftərənin avozıdır ki, sən müsəlmanları barasdınca elavırsan?"

Jurnalda dörc olunan "Daxili xəbərlər"da da ölkədə baş veron içtimai-siyasi hadisələrlə bağlı informasiyalar mühüm yer tuturdu. Bu məlumatların satırık yönündə şərh olunsa da, real gerçiklikləri öks etdirir və oxucuda sözügedən məsələ haqqında aydın təsəvvür yaradır. Məsələn: "Şuşa - general-qubernator Qolosapov o qədər qanunla iş görən və adalatlıdır ki, beş addım o yanında olmuş müsəlmanların Körəyməyə getirmi ki, qanun və adalatdan bir tük qədərindən kənarə çıxmış olmasın" ("Molla Nesreddin", 1906, №11, sah.2). Bu tipli xəbərlər həm dövr haqqında tam təsəvvür yaradır, həm də asrlərə davam edən adaletsiz müharibələrin, milli münaqışların hərədan qaynaqlandığını bir dəha içtimaiyyətə catdırır.

Böyük imperiyanın fitnəkar siyasetinin qurbanına çevrilen Qarabağ torpağı bütün dövrlərdə yağıların tap-dığı altında inləydi. "Molla Nəsrəddin" jurnalı mülkətin dardının, faciosının haradan ve kimin tərəfindən qaynaqlandığını, global xarakter aldığını döñə-döñə vurgulamışdır. Azərbaycan xalqının taleyekülli problemlərinin həlli istiqamətində vətəndaş yanğını ilə iş aparan "Molla Nəsrəddin" jurnalında müntəzəm olaraq, Qarabağ, Zəngəzur, Xankəndi, Şuşa, Ağdam, Malibeyli, Laçın və s. doğma yerlərimizdə baş verən hadisələr, xalqımızın başına getirilən müsibətlər qabarlı şəkildə nəzərə çatdırılmışdır. Jurnal belə bir dövrədə fəali vətəndaşlıq mövqeyi göstərərək əsil həqiqəti yazıb təkər Azərbaycan oxucusuna deyil, beynəlxalq əlaməti yayırdı.

"Molla Nasreddin" jurnalında Ə.Haqqverdiyevin "Xordtan" imzası ile 1907-ci ilden silsilə şölkündə dərc etdirdiyi "Cəhənnəm məktubları"nda da Qarabağ mövzusuna geniş yer verilmişdir. Çarizmin tördəti fitnə-fasadların qurbanı olan Şuşa şəhərinin viranəyə, xarabalıqlara çevrilmişinin təsviri insanı dəhşətə getirir. "Şeytanın" - rus imperiyasının ifası obrazlı şölkündə, satırları eyhamlara oxuculara çatdırılır: "Gecədan bir neçə saat keçmiş Şuşa şəhəri varid oldum. Amma şəhəri görmədim, cünki dördə etrafım xarab idi. Soruştum: bu evlər niya belə xarabadır? Dedilər: burada şeytan özüño toy eləyirdi. Şəhər evlərindən moşəl qayırılmışdı. Doquzğun bună növbəti çərğanə eləyib top-tufəng ilə toy elədi. Hərçənd bir neçə adam da teləf oldu, amma şeytan əməlindən xata çıxmasa olmaz, Dədim: düzdür" (6,7).

"Bir adam lazımdır" felyetonunda müsəlmlər arasında, o cümlədən Qarabağda birliyin olmaması məsəlesi önlənə çökilir və təqnid obyektinə çevrilir. Bu birliyin yoxluğu isə xalqı, dövləti uçuruma aparan qorxulu bir tendensiyadır. Yüz il öncə "Molla Nəşroddin" da yer alan bu təleyflik məsələ indi də aktuallığı qoruyub saxlayır. Felyetində istehzalı və gizli eyhamlərlə oxucuya üz tutan jurnal yazır: "Rusiyada və Yevropa da nəşr olunan qazetlər ha yazarlırlar ki, müsəlmlər işləçilərlə "ittihadi-müsəlimin" (müsəlmlər birliy) düzəldib brişəsllər və ecnəm millətlərə zor edib bütün yer üzüna sahib olsunlar. Bir adam lazımdı, ki, gedə yapışa bu qəzetləri yazıncların elindən və götürü Qarabağ və Qarabağın bir parçası vaizlərini nişan verə; haman vaizləri ki, camaati yetmiş iki tiryə bölməkdən savayı özgə bir işləri yoxdur" (5,6).



xəyanətindən xəbərdar edərək onları ayıq-sayıq olmağası səsləmişdir.

Jurnalda dərc olunmuş "Şühədə" yazısında yena de
ermoniñer törətdiyi qanlı facieler, azarbaycanlıların
başına getirilən müsəbətlər qələmə almışdır: "1905-ç
ildə erməni-nüşənlər davasında Xankendi qəsəbosunda
otuzdan artıq müsəlman maqtı olmuşdur. Meyitlər
da Məlikəli kəndindən vəzirən deftər almışdır" (19, 7).

da Maliböylü kendinden yanında deň olunubdur" (10, 7). Kegän asrin avvallarında Qarabağda baş verən bu tarixi facieler "Molla Nəsreddin" da dərc olunmuş şeirlər yanaşı, felyetonlarda, telegraf xəbərlərində və digər janrlı əsərlərdə öz əksini tapmışdır. Jurnalın fealiyyət göstərdiyi 25 il ərzində döndə-dönbə bu məsələlərə qayitmış, xalqlar arasında milli qırğın, ədəvət toxumox səpar rus imperiyasının qızışdırıcılıq, fitnəkarlılıq kimi vəyacət siması, zəbəfçilik oxucu hükləsinə

kimi eybəcər simasını açıb geniş oxucu kütləsinə, məcmüənin yayıldığı bütün Əlkənlərə bəyan etmişdir. Keçən əsrin 90-ci illərinə qədər əksor məmənlərdə - siyasi, tarixi, ədəbi-bədii qaynaqlarda xalqımıza qarşılıqlı törədilən bu vəhşiliklər, qırıqlar, fəlakətlər, köçürümlər və rəsulatın adı ilə bağlanmışdır. "Pərvənə və hökümət" sənədi "sür" siyasetini planlı şəkildə hayata keçirən böyük rus imperiyasının kiçik xalqları özünən kölösinə çevirmək istəyinən acıcaqlı natəcları kimi qələmə verilmişdir. Burada daha çox Nikolay hökumətinin, çarının adı qabarğı şəkildə nözərə qatdırılmışdır. Lakin yaxın tarixdə - XX əsrin 90-ci illərində Qaraabagda, bütövlükda Azərbaycanda törədilən fəlakətlərin idarəedicisi kimdir? - deyə düşündürdü yənə da birmənlik olaraq əlləri zaman-zaman qana bulaşmış rus imperiyasının görkəmli, məsələ heç də onda deyil ki, bu hegemoni dövlətinin başında kim dayanır. Əslində Rus imperiyasının Qafqaz xalqları, o cümlədən Azərbaycandakı siyasi və maddi maraqları həmişə xalqımıza qarşılıqlı məqyaslılı-

K
R
E
D
O

Nº06 (894) 31 mart 2018-ci il

"MOLLA NƏSRƏDDİN" JURNALINDA SOYQIRIM PROBLEMİNİN BƏDİİ ƏKSI

(Əvvəlki 14-cü səhifədə)

"Molla Nəsrəddin" jurnalı noşrə başladığı vaxtdan öz əqidəsinə sadıq qalmış, müsəlmanları, bütün Şərqi ələmimi fəal mübarizəyə səsləmiş və düşmənə qarşı vahid mövqədən çıxış etməyin faydasını yazış göstərmişdir.

Jurnalda Qarabağda baş verən ictimai-siyasi, sosial, ədəbi-mədəni hadisələr daim diqqət mərkəzində olmuş və bu mühüm problemlər geniş şəkildə işqalandırılmışdır.

Jurnalın redaktoru C.Məmmədquluzadənin Qarabağ sevgisi təkcə onun gözəlliyindən zövq almaqla məhdudlaşdırılmır. O həm də bu torpaq üçün canından keçməyə hazır olan əsil bir vətənpərvər idi. C.Məmmədquluzadə 1917-ci ilin 14 sentyabrında Həmidə xanımı göndərdiyi məktubunda yazırıdı: "Yaxın günlərdə türk qoşunlarının Əsgərəna hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmİŞEM olimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüsdə iştirak eləyim. Bu gün Ağdamda deyirlər ki, Şuşada achiqdır. Bu məni yaman pərişan elayıb. Dünən, bu gün Ağdama dalbadal türk qoşunları gəlir. Ermənilər doğrudanmı müqavimət göstərəcəklər?... İndi Şuşadan nümayəndə heyəti gəlməşdi, baxırdılar görsünler ki, bütün bu işlər necə qurtaracaq". (2, 325). Türk qoşunlarının Azerbaycanda, xüsusilə de Qarabağdakı xilaskarlıq missiyasında C.Məmmədquluzadənin de bir ziyanı, vətən təessübkeşii kimi iştirakı, daxili narahatlığı və erməni mənfurlarına nifrəti hər bir vətəndaşımıza qırurverici örnəkdir.

1931-ci ilin iyul ayında Qarabağa, Şuşaya gələn Cəlil Məmmədquluzadə orada istirahət edərkən Həmidə xanımı deyir: "Mən ölündə bu təpələrin birisinin üstündə dəfn edərsiniz". (8,552). XX əsrin əvvəllərində Azərbaycanda şovinist ermənilərin töötədiyi soyqırım və işgalçılıq aksiyaları əsrin sonunda tekrarlanaraq yenidən böhran həddə çatdı. 1988-ci ildən başlayaraq ermənilərin Qarabağdakı torpaq iddiaları çar Rusiyasının varisi olan Sovetlər Birliyi rejiminin əli ilə yenidən alovlandırıldı. Nəticədə bir milyondan artıq həmvətənlərimiz qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycandan və Qarabağdan zorla köçürüldü, 20 faiz torpağımız düşmənər tərofindən zəbt edildi.

Bu gün düşmən tapdağı altında öz nicat yolunu gözləyən doğma Qarabağımızın azad olması üçün hər birimizdə Mirzə Cəlil sevgisi, "Molla Nəsrəddin" yanğısı və milli birlik olmalıdır.

Jurnalın redaktoru C.Məmmədquluzadənin Qarabağ sevgisi təkcə onun gözəlliyindən zövq almaqla məhdudlaşdırılmır. O həm də bu torpaq üçün canından keçməyə hazır olan əsil bir vətənpərvər idi. C.Məmmədquluzadə 1917-ci ilin 14 sentyabrında Həmidə xanımı göndərdiyi məktubunda yazırıdı: "Yaxın günlərdə türk qoşunlarının Əsgərəna hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmİŞEM olimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüsdə iştirak eləyim. Bu gün Ağdamda deyirlər ki, Şuşada achiqdır. Bu məni yaman pərişan elayıb. Dünən, bu gün Ağdama dalbadal türk qoşunları gəlir. Ermənilər doğrudanmı müqavimət göstərəcəklər?... İndi Şuşadan nümayəndə heyəti gəlməşdi, baxırdılar görsünler ki, bütün bu işlər necə qurtaracaq". (2, 325)



Gülbaniz BABAYEVA,
AMEA Nizami Gəncəvi
adına
Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və
publisistikə şəbəsinin
aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə
doktoru